



*Açıq reduksiya daha əvvəl olan müalicələrin xəstəliyi dayandırmadığı vəziyyətlərdə oynaq içərisində inkişaf etmiş yumşaq toxumaların cərrahi olaraq aradan qaldırılması və oynaq kapsulunun düzəldilməsi ilə aparılır.*




Bakı, AZ1122, H.Zərdabi küç., 96  
Tel: 431-60-88, Faks: 430-52-85  
[office@isim.az](mailto:office@isim.az) [www.isim.az](http://www.isim.az)

Vərəqə "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Programının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı"na uyğun olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və çap edilmişdir.

## Uşaqlarda bud-çanaq oynağı çıxığı

**Uşaqlarda bud-çanaq oynağı çıxığı  
CİDDİ ƏLİLLİK SƏBƏBİDİR**





A) Norma

- B) Budun anadangəlmə yüngül (qeyri-stabil) çıxığı
- C) Budun anadangəlmə yarım çıxığı (subluksasiya)
- D) Budun anadangəlmə tam çıxığı (displaziya)

## Diaqnostika

Bud-çanaq oynağının funksional-anatomik vəziyyətinin qiymətləndirilməsi və müalicə üsulunun seçilməsi üçün:

- budların müayinəsi
- sonoqrafik müayinələr (USM müayinəsi);
- rentgenoloji;
- kompüter tomoqrafiyası və s. istifadə edilir.

## Budların müayinəsi

- Hər bud-çanaq oynağının sabitliyini ayrıraqda müayinə edin.
- Uzaqlaşdırma hərəkəti sayəsində bud çıxığı yerinə salınacaq və bud sümüyünün başı öz yerinə qayıtdığı zaman müayinə edən adətən, "sürüşmə" hiss edəcək (Ortolani +). Bununla yanaşı, sirkə kasası anomal olaraq genişdirəsə, "sürüşmə" hiss edilməyə bilər.
- Qeyri-sabit bud-çanaq oynağı düzgün pozisiyasında ikən, budun içəri tərəfində yerləşdirilmiş baş barmaqla buda lateral istiqamətdə ehtiyatla təzyiq edilməsi ilə bud başı sirkə kasasından çıxarıla bilər (Barlou +). Digər əlamətlərin olmadığı hallarda, asimmetrik qasıq dəri büküsləri və müayinə ərzində şaqqlıtlar patoloji əlamət baxımından əhəmiyyət kəsb etmir.
  - Budun çıxığı bir neçə ay ərzində yaxınlaşdırıcı əzələlərin qısalmasına götirəcək, bu da uzaqlaşmanın məhdudlaşması şəklində təzahür edəcək. Bu halda, çıxığın yerinə salınması həmişə mümkün olmur və qeyri-sabitlik qeydə alına bilməyəcək.
  - Uşaq yerimə dövrünə çatdıqda, çıxıq yerisinin pozulması şəklində özünü biruzə verəcək.



**USM müayinəsi diaqnostikanın skrininq metodu kimi qəbul edilə bilər (Normada alfa bucağı 60 dərəcədən, betta bucağı isə 55 dərəcədən yuxarı olmalıdır). Ultrasəs, müayinəsi 6 aya qədər körpələrin skrininqində ən sadə və iqtisadi cəhətdən səmərəli üsul hesab edilir.**

**Üç ayadək olan uşaqlarda diaqnostika alqoritmi klinik-funksional göstəricilərdən və ultra-sonoqrafik müayinələrdən ibarətdir.**

**Üç aydan yuxarı körpələrdə isə diaqnostika alqoritmi klinik-funksional və instrumental (bud-çanaq oynağının rentgenoqrafiyası) müayinələrdən ibarətdir.**

**Altı aydan yuxarı körpələrdə isə multiplanar rekonstruksiyalı multispiral kompüter tomoqrafiyası yüksək məlumatlandırıcı metod sayılır.**


## Müalicə

Müalicədə ilk 2-3 ay qızıl dönmə sayılır.

Müalicəyə daha rasional yanaşmaq üçün körpələri üç yaş kateqoriyalarına ayıırlar:

- 0-3 aylıq;
- 4-6 aylıq;
- 7-12 aylıq;

*Qeyd olunan yaş bölgüsündən asılı olaraq uşaqların reabilitasiya programı tərtib edilir:*



İlk 6 ayda ayaqları bir-birindən aralı (abduksion) və dizdən bükülmüş (fleksion) vəziyyətində saxlayan dinamik ya da statik ortezlərdən istifadə edilir. Doğulduğandan iki həftəliyinə qədər, qeyri-sabit bud-çanaq oynağı zamanı, budların təxminən 60° uzaqlaşdırılması və 90° bükülməsi vasitəsilə bud başını sirkə kasasına salıb, oynağın bu vəziyyətdə qalmasını təmin etmək mümkündür. Müalicə çox zaman 6-8 həftə müddətində Rozen şinasının qoyulmasından ibarət olur. Dinamik bir üsul olan Pavlik bandajı və ya Pavlik üsulundan istifadə edilir.

*Altı aydan sonra yuxarıda qeyd etdiyimiz konservativ müalicənin effekti çox az olur. Birinci müraciət etmiş xəstələrdə 7-18 ay müddətində və ya 6 ayında konservativ müalicə uğursuz olarsa, bud-çanaq oynağının qapalı, yaxud açıq reduksiyası əməliyyati icra olunur. Oynağın qapalı reduksiyasında sonra pozisiyani qorumaq üçün ümumi anestesiya altında xəstəyə gips qoyulur.*